

UOT 336;336,11

ELVİN ƏLİMƏRDANOV
"Naxçıvan" Universiteti
elvin.alimardanov@mail.ru

INVESTİSİYALARIN UÇOTU VƏ RENTABELLİLİK DƏRƏCƏLƏRİ

Son zamanlar mühəsibat uçotu haqqında qanuna və mövcud qanunvericiliyə edilmiş bir səra dəyişikliklər Azərbaycanda fəaliyyət göstərən kommersiya təşkilatının maliyyə hesablarının beynəlxalq standartlara uyğun hazırlanıb təqdim etməsi zərurətinin yaranmışdır. Bu baxımdan maliyyə hesablarının hazırlanmasında uçotun digər elementləri kimi investisiyaların da uçotunun artırılmasına mühim əhəmiyyət kəsb edir. Məqalədə beynəlxalq standartlara əsasən investisiyaların uçotunun aparılması, onların qiymətləndirilməsinin mahiyyəti, investisiyalarla bağlı verilən qararlar, investisiyaların müsələsəsi gətirəcəyi faydalara və onların rentabellilik dərəcələri geniş tədqiq edilmişdir.

Açar sözlər: investisiya, əsas vəsaitlər, dövriyyə kapitalı, daxili rentabellilik dərəcəsi, xalis cari dəyər metodu, geri ödəmə müddəti, rentabellilik indeksi.

İnvestiya – latınca “invest” sözündən götürüllük “sərmaya qoyuluşu” mənasını verir. Investisiya – göril götürmək məqsədiə, iqtisadiyyatın müxtəlif sahələrinə qismən müddəti və uzunmüddəti sərmaya qoyuluşudur.

Hər bir milli iqtisadiyyatın əsas və nadir resurslarından biri – investisiyadır.

İnvestisiya qoyuluşunda əsas məqsəd strateji əhəmiyyət kəsb edən istehsal sahələrinin və bununla bağlı xidmət sferasının, xüsusi idarə, ümumiyyətə sosial infrastrukturun yaradılması və son nticədə lazımi mənfaatın əldə edilməsidir. Odu ki, iqtisadiyyatla bağlı bütün sahələrdə əmlak, o cümlədən, əsas fondlar, dövriyyə vəsaiti, qiyməti kağızlar, məqsədi pul əmanatları, intellektual sərvətlər, elmi-texniki məhsullar və digər mülkiyyət obyektləri, habelə əmlak hüquqları və s. investisiya fəaliyyətinin obyekti hesab edilə bilər.

İnvestisiya ucotundan investisiya qiymətləndirilməsinin mahiyyəti

Ümumiyyətə hər bir firmada əsas vəsaitlərə çəkilən xərclər (investisiya xərci), dövriyyə kapitalına çəkilən xərclər arasında ən az 5 vacib nöqtədə fərq mövcuddur.

1. Ümumiyyətə əsas vəsaitlərlə əlaqəli olaraq planlanan xərclər, dövriyyə kapitalı üçün planlanan xərclərdən dəha çox olur.
2. Dövriyyə kapitalına çəkilən xərclər dəha çox böyüñə bildiyi halda, (bir müştəriyə kreditlə mal satmaq və ya satmamaq, belli bir xammal və ya maldan dəha çox və ya az saxlamaq) əsas vəsaitlərə çəkilən xərclər bütünliklə göstərməkdədir.
3. Dövriyyə kapitalına çəkilən xərclər qismən müddəti olduğundan dövriyyə

Məqalə tarixçəsi:

Göndərilib: 05.05.2019, qəbul edilib: 07.06.2019

4. kapitalı ilə bağlı qararlar bir neçə ay içərisində düzəldilə bilər. Əsas vəsaitlərlə bağlı bu cür qısa bir vaxtda qarar vermek heç da asan deyil. Yəni investisiya qiymətləndirilməsi çox uzun bir proses alan məsələdir.
5. Əsas vəsaitlərlə dövriyyə kapitalı arasında on böyük forqlərdən biri, lükvidlikdir. Dövriyyə kapitalına çəkilən xərclərin dəyer itkisinə məruz qalmadan təz bi müddət arzında pula çevrilo bilme ehtimalı vardır. Lakin əsas vəsaitlərlə çəkilən xərclər üçün belə üstünlük mümkün deyil.
6. Dövriyyə kapitalına çəkilən xərclərin firmaya risk problemi azdır. Investisiya qararlarının alınması ilə bağlı lazım olan məlumatlar. Bir investisiya qiymətləndirilməsi üçün ən azı aşağıda olan məlumatların bilinməsi şərtlidir.

• *Investisiya xərclərinin məbləği*

Investisiya xərcəri iki əsas bilmədən ibarətdir.

a) Sabit investisiya xərcəri

b) Dövriyyə kapitalı.

Sabit investisiya xərcərinə torpaq, bina, tikili, maşın və avadanlıq, nəqliyyat vasitələri, qeyri-maddi aktivlər və s. digərlərini misal göstərə bilərik. Investisiya xərcəri üçün bank kreditindən istifadə edilərsə, buna görə ödənilən faiz xərcələr burada nəzərə alınmalıdır. Investisiya xərcərinə qiymətləndirərək bəzən dövriyyə kapitalına çəkilən məsələlər nəzərə alınır. Lakin istehsal ediləmisi üçün resursları bir bolumünün dövriyyə kapitalından formalşaması şərtlidir. [1, s. 51]

Əmək haqqı və istehsal üçün lazım olan digər ödəmələrin edilməsi üçün pul uləmədən, xammal və materiala, yarımfabrikata və hazır məhsullara investisiya qoymadan, müştəriyələrə müddətli satış imkanı təqdim etmədən istehsal və satış etmək imkansızdır.

Buna görə də investisiya qiymətləndirilməsi üçün mütləq dövriyyə kapitalı nəzərə alınmalıdır. Burada nəzərə alınmalı bir problemlə məsələ firma üçün dövriyyə kapitalının “brüt” yoxsa “net” hissəsinin nəzərə alınmasıdır. Burada diqqət ediləsi məqam investisiyanın iqtisadi ömrünün sonunda net dövriyyə kapitalının geri ödəniləcək olmasından investisiya xərclərinin məbləği hesablanarkən diqqət edilməsi məqamlardan biri də investisiyanın iqtisadi ömrü boyluca fair xərci ödəməlidir. Investisiya layihələrinin qiymətləndirilməsi zamanı diskont edilmiş dəyər metodları istifadə edilir, o, təsisi müddətində ödənilən faizlərin iki dəfə sayılışına yol açar. Diskont edilmiş dəyər metodunda kənardan calı edilmiş resurslara görə ödənilən faizlər nəzərə alınır.

• *Investisiyanın müəssisəyə gətirəcəyi faydalara və vaxt bölgüsü*

Investisiyanın gətirəcəyi faydalara pul ilə ifadə edilməsi və bunun illor üzrə bölmənəsi vacib məsələdir.

Investisiyanın iqtisadi ömrü boyunca hər il sabit fayda gətirəcəyinin təxmin edilməsi, investisiya layihəsinin hazırlanmasında və qiymətləndirilməsində çox böyük bir xəta ilə nəticələnə bilər. Investisiyanın müəssisəyə gətirəcəyi dolayı faydalara vəsaitləri bu dəyəri faydalara da pul ilə ölçüləməlidir.

Bir investisiyanın illor üzrə pul mədaxil və məzarıcılarını hesablaya bilmək üçün aşağıdakiları bilmək vacibdir.

- Sabit investisiya xərcərini

- Net dövriyyə kapitalindən artışı

- Dövrün mənfəeti və hesablanmış amortizasiyani

- Investisiya borc kapitalı ilə investisiya edilmişə borc ödəmələrini



- *İnvestisiyanın iqtisadi ömrü sonunda loğvetmə dəyərini*

• *İnvestisiyanın iqtisadi ömrü*

İnvestisiyanın fiziki ömrü ilə iqtisadi ömrü arasında fərqli vardır. Fiziki ömrü məşin və avadanlıqlar üçün istehsal etdiyi miqdardır. Lakin iqtisadi ömrü dedikdə əsas vasaitin fayda verdiyi ömrü müddəti nəzərdə tutulur.

• *İnvestisiyanın iqtisadi ömrü sonunda loğvetmə dəyəri*

İnvestisiya layihələrinin sonundakı loğvetmə dəyəri mütləq nəzərə alınmalıdır. Loğvetmə dəyərinin bəzən diqqətə alınmaması investisiya layihəstə qaralarında sahə qərarlar ilə nüticələnə bilər. Loğvetmə dəyərinin gətiricəyi pul mədaxili, investisiyanın iqtisadi ömrünün sonundakı son dənək pul mədaxilimə əlavə dildəmildir. Loğvetmə dəyərinin satışından daxil olacaq pulun manfaatlı satışı baş verərsə, əndənləşməsi vacib olan *mənfaət vergisi* pul məxarıci kimi göstəriləməlidir.

İnvestisiyanın qiymətləndirilməsi metodları aşağıdakılardır.

- *İnvestisiyanın ortalama rentabelliliyi*
- *Geri ödəmə müddəti*
- *Daxili rentabellilik dərəcəsi*
- *Xalis cari dəyər metodu*
- *Rentabellilik indeksi*

Yuxarıda adları göstərilən investisiya qiymətləndirilməsi metodlarında ilk ikisi kobud investisiya qiymətləndirilməsidir. Burada pulun zaman dəyəri nəzərə alınmış ki, bu da layihələrin sağlam şəkildə qərar verilmə prosesini zəiflədir. Digər 3-ü isə pulun zaman dəyərini nəzərə alan investisiya qaralarıdır ki, burada bir sira risklər nəzərə alınırlar. [4, s. 212]

İnvestisiyanın ortalama rentabelliliyi

Ortalama rentabellilik dərəcəsi = Ortalama xalis mənfaət / İnvestisiya məbləği

Bu qiymətləndirilmə metodunda investisiyanın iqtisadi ömrü boyunca gətiricəyi xalis mənfaət toplanaraq onun iqtisadi ömrünlərə bölündür və ortalama xalis mənfaət tapılır. Ortalama xalis mənfaət isə investisiya qeyoluşu məbləğinə böllürən *ortalama rentabellilik dərəcəsi* tapılır.

- *İllkin investisiya məbləği 250 000 AZN olan A investisiya layihəsindən 3 il müddətində hər 1 il 100 000 AZN mənfaət əldə edilib.*
- *İllkin investisiya məbləği 500 000 AZN olan B investisiya layihəsindən 4 il müddətində 100 000 AZN, 150 000 AZN, 200 000 AZN və 250 000 AZN mənfaət əldə olunacağı gözlənilir.*

A investisiya layihəsi üçün ortalama rentabellilik dərəcəsi

$$((100\ 000+100\ 000+100\ 000)/3)/250\ 000=0.40=40\%$$

B investisiya layihəsi üçün ortalama rentabellilik dərəcəsi

$$((100\ 000+150\ 000+200\ 000+250\ 000)/4)/500\ 000=0.35=35\%$$

A və B layihələrinin hansının firma üçün cazibədar olduğuna yuxarıdakı analizlər vasitəsilə qərar verə bilərik.

Geri ödəmə müddəti

İnvestisiya qiymətləndirilməsi metodlarından kobud metod olaraq qəbul edilən digər bir metod "Geri ödəmə müddəti" metodudur. Bu metod illkin investisiya qeyoluşunun hansı müddətə geri gələcəyini ölçən investisiya qiymətləndirme metodudur.

İnvestisiyadan pul mədaxillorının dalgalanma göstərib göstərməməsinə görə iki formada hesablanılır.

1) Sabit formada pul mədaxilləri olan investisiya layihələri üçün

Geri ödəmə müddəti = İnvestisiya məbləği / İllik net pul mədaxili

A investisiya layihəsi üçün investisiya məbləği 100 000 AZN-dir. 75 000 AZN illik sabit pul mədaxili olacaq təxmin edilir.

Geri ödəmə müddəti = 100 000 / 75 000 = 4 il

A investisiya layihəsi üçün geri ödəmə müddəti 4 il qəbul edilmişdir.

2) Investisiya layihəsi üçün net pul mədaxilları illər üzrə dalgalanma göstərilsə əgər, bu vəziyyətdə, investisiyanın hər il gətiricəyi pul mədaxilləri investisiya məbləğinə barəbər olana qədər davam edəcəkdir.

B investisiya layihəsi investisiya məbləği 1000 000 AZN-dir. Layihənin pul mədaxilları illər üzrə aşağıdakı kimət göstərilmişdir.

$$1. 250\ 000, \ 2. 250\ 000, \ 3. 300\ 000, \ 4. 300\ 000, \ 5. 300\ 000$$

1 000 000 AZN-in tamamlanması üçün ilk 4 ilən az bir zaman kifayət edir. Yəni, 1-ci il 250 000, 2-ci il 250 000, 3-cü il 300 000 və 1 000 000-un tamamlanması üçün 4-cü ilən 200 000 kifayət edir.

$$200\ 000 \text{ AZN}-in hənsi müddətə daxil olduğuunu tapmaq üçün...$$

$$200\ 000 / 300\ 000 = 0.66 \times 360 \text{ gün} = 240 \text{ gün} = 8 \text{ ay}$$

B investisiya layihəsi üçün geri ödəmə müddəti 3 il 8 ay qəbul edilmişdir.

Xalis cari dəyər (XCD), Daxili rentabellilik dərəcəsi (DRD) və Rentabellilik indeksi

Xalis cari dəyər (XCD) - İnvestisiyanın iqtisadi ömrü boyunca gətiricəyi pul mədaxillərinin avvalından bəlli edilmiş müəyyən bir diskont əmsalının diskontlaşdırılmış bugünkü dəyərlərinin cəmi ilə investisiya məbləğinin bəlli bir diskontlaşdırma əmsali ilə bugünkü dəyərlərinin cəminin fərqiənə bərabərdir.

$$XCD = \sum NPD/(1+k)^n - I_0$$

*NPD = net pul daxili olmaları
k = diskont əmsali
I₀ = investisiya məbləği və ya*

$$XCD = A_1/(1+k)^1 + A_2/(1+k)^2 + A_3/(1+k)^3 + \dots + A_n/(1+k)^n + L/(1+k)^n - C$$

*A = investisiya layihəsindən illər üzrə net pul daxili olmaları
k = diskont əmsali C = investisiya məbləği L = loğvetmə dəyəri*

Qeyd: Yuxarıda qeyd etdiyimiz kimi layihənin sonundakı loğvetmə dəyəri pul mədaxillarına əlavə edilir. [2, s. 96]

İnvestisiya məbləği = 500 000 AZN Investisiya təsis müddəti = 1 il

Təxmin olunan net pul daxili olmaları:

İllər	Net pul daxili olmaları	I AZN bugünkü dəyəri (k=12%)	Pul daxili olmasının bugünkü dəyəri (k=12%)
1	180 000	0.893	160 740
2	150 000	0.797	119 550
3	140 000	0.712	99 680
4	120 000	0.636	76 320
5	80 000	0.567	45 360
6	50 000	0.567	28 350
YEKUN			530 000



1-ci il 180 000, 2-ci il 150 000, 3-cü il 140 000, 4-cü il 120 000, 5-ci il 80 000
 Ləğvətəm dəyəri 5 il sonra = 50 000 AZN Diskont əmsali = 12% qəbul edilib.

$$XCD = 530 000 - 500 000 = 30 000 \text{ AZN}$$

$XCD \geq 0$ demək ki, investisiya layihəsi xalis cari dəyər (xalis bugünkü dəyər) pozitiv olduğu üçün investisiya qəbul ediləcəkdir.

Bir digər mənalı üzündən analiz edək.

Investisiya məbləği = 2 000 AZN Investisiya təsis müddəti = 2 il

Investisiya xərcləri: 1-ci il 1 200, 2-ci il 800 AZN

Investisiya üçün net pul daxilolmaları:

3-cü il 600, 4-cü il 800, 5-ci il 1000, 6-ci il 800, 7-ci il 600 AZN

Iqtisadi ömrünün sonundan ləğvətəm dəyəri = 500 AZN Diskont əmsali = 15 %

$$XCD = (600/(1+0.15)^3 + 800/(1+0.15)^4 + 1000/(1+0.15)^5 + 800/(1+0.15)^6 + 600/(1+0.15)^7 + 500/(1+0.15)^7) - (1 200/(1+0.15)^1 + 800/(1+0.15)^2)$$

$$XCD = 2 108.6 - 1 648.8 = 459.8$$

Pozitiv xalis cari dəyər, bu da investisiya layihəsinin qəbulu deməkdir.

Daxili rentabellilik dərəcəsi (DRD) - Bu investisiya qiymətləndirmə metodu, kubud investisiya qiymətləndirmə metodlarından fərqli olaraq pulun illərə dağılışmasını diqqətə alan bir metoddur. Investisiya üçün lazım olan pul məbləği ilə iqtisadi ömrü boyunca daxili olan pul məbləğini barərləşdirən diskont əmsalına daxili rentabellilik dərəcəsi deyilir. Bu metod vasitəsi ilə pul məxarici ilə pul mədaxilini bərabərləşdirən diskont əmsalını tapırıq və bu da daxili rentabellilik dərəcəsi (DRD) adlanır. [5, s. 184]

Pul məxariclərinin diskont edilmiş dəyərinin cəmi = Pul mədaxillərinin diskont edilmiş dəyərinin cəmi

$$C = A_1/(1+r)^1 + A_2/(1+r)^2 + A_3/(1+r)^3 + \dots + A_n/(1+r)^n + L/(1+r)^n$$

C = investisiya üçün lazım olan pul məbləği

A = investisiyadan iqtisadi ömrü müddətində pul daxilolmaları

r = diskont əmsali

Daxili rentabellilik dərəcəsi (DRD) üçün aşağıda sadalayacağımız iki məsələdə shəhəriyyətli olacaqdır.

- 1) Layihənin rentabellilik dərəcəsi eyni vaxtda layihəye sıfır XCD verəcək diskont əmsalıdır.
- 2) Əgər kapitalın alternativ xərci (məsrəfi) layihənin rentabellilik dərəcasından kiçik iş, bu vəziyyətdə XCD pozitivdir. Dolayı formada XCD ilə DRD eyni mahiyyətə malik qiymətləndirmə mexanizmləridir.

Bir bina inşa layihəsi var.

Investisiya məbləği: 350 000 AZN

1-ci il = 16 000 (icarə) 2-ci il = 16 000 (icarə)

3-cü il 466 000 (icarə - 16 000 + satış - 350 000)

$$350 000 = 16 000/(1+r)^1 + 16 000/(1+r)^2 + 466 000/(1+r)^3$$

DRD = 12.96 %

Rentabellilik indeksi - Layihənin hər bir manat başına ən çox bugünkü dəyəri verən layihələri seçməkdir. Maliyyə vəsaiti, əlinde olan investisiya layihələrinin hamısını maliyyəlaşdırıbm üçün kifayət etməyə biler. Buradan bir nöticəyə gəlirik ki, maliyyə vəsaiti yetəcək bir və ya bir neçə ən yaxşı layihələr seçilməlidir.

Rentabellilik indeksi = Bugünkü dəyər / İnvestisiya məbləği
 Nağd pul axınları (mln manat)

Layihə	C ₁	C ₂	C ₃	C ₄	Bİ 10 % altern, xar.	E
A	-3	+2.2	+2.4	4	1	
B	-5	+2.2	+4.8	6	1	
C	-7	+6.6	+4.8	10	3	
D	-6	+3.3	+6.0	8	2	
E	-4	+1.1	+4.8	5	1	

	Bİ (mln dəyər)	İnvestisiya məbləği	Rentabellilik indeksi
A	4	-3	4/3 = 1.33
B	6	-5	6/5 = 1.20
C	10	-7	10/7 = 1.43
D	8	-6	8/6 = 1.33
E	5	-4	5/4 = 1.25

C layihəsi 1.43, A və D layihələri 1.33, E layihəsi 1.25 və ən sonda B layihəsi 1.20 seçimi istifadə edilir. 13 mln manat bütçəsi olan firmalar yuxarıdakı layihələrdən

C = 7 ----- 1.43

D = 6 ----- 1.33 bu layihələri seçəcəklər.

ƏDƏBİYYAT

1. E. S. Həsənov, E. Y. Əlimordanov. "Mühəsibat uçotu". Naxçıvan-2019, "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi, 364 səh.
2. "Kommersiya təskilatları üçün Mili Mühəsibat Uçotu Standartlarının konseptual osasları". Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nəşri. Bakı, 2010, 284 səh.
3. İ.e.d., prof. Q. R. Rzayev. "Mühəsibat uçotunun beynəlxalq standartları və maliyyə hesabatı". "Adiloglu" nəşriyyatı, Bakı, 2004, 176 səh.



4. Anadolu Üniversitesi. “Genel muhasebe-2”. “Anadolu Üniversitesi Web-Offset tesisleri” baskısı, Eskişehir, Ocak – 2013.
5. Prof. Dr. H. Kamil Büyükmirze. “Maliyet ve yönetim muhasebesi”. “Gazi kitabevi” 19-cu baskı, Ankara, 2014.
6. Dr. Öztin Akguç. “Finansal yönetim”. “Avcıoğlu basım yayın”. İstanbul, 2010.
7. www.maliyye.gov.az
8. www.e-muhasib.az
9. www.principlesofaccounting.com
10. www.ifrs.org

РЕЗЮМЕ

ЕЛВИН АЛИМАРДАНОВ

ИНВЕСТИЦИОННЫЙ УЧЕТ И РЕНТАБЕЛЬНОСТЬ

В последнее время, в соответствии с законом о бухгалтерском учете и рядов изменений в законодательстве действующим в Азербайджане коммерческим организациям необходимо рассчитывать и представлять свою финансовую отчетность в соответствии с международными стандартами. В связи с этим важно, при подготовке финансовых отчетов как и другие элементы учета исследование инвестиций имеет решающее значение.

В статье рассматриваются вопросы учета инвестиций в соответствии с международными стандартами, сущность их оценки, решения об инвестициях, выгоды, которые инвестиции принесут предприятию, и их показатели рентабельности были широко изучены.

Ключевые слова: Инвестиции, основные средства, оборотный капитал, внутренняя норма доходности, метод чистых текущих затрат, период погашения, индекс рентабельности.

SUMMARY

ELVIN ALIMARDANOV

INVESTMENTS REGISTRATION AND RENTABILITY VALUES

Basing on the relationship between law and the existing legislation, commercial organizations operating in Azerbaijan need to prepare financial statements according to international standards. From this point of view, it is crucial to examine the accounting for investments such as other accounting elements in the preparation of the financial statements. The article analyses investments under international standards, the essence of their valuation, investment decisions, benefits to the enterprise and their profitability rates.

Key words: investment, fixed assets, operating capital, internal profitability rate, net value method, repayment period, profitability index.

(İqtisad üzrə elmlər doktoru, prof. M.Bağirov tərəfindən təqdim edilmişdir)

